

**Doktorantların və gənc tədqiqatçıların XXI Respublika
elmi konfransının keçirilməsi haqqında
Əsasnamə**

Ümumi müddəalar

1.1. Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransı (bundan sonra – Konfrans) gəncləri elmi yaradıcılığa fəal surətdə cəlb etmək və onların apardıqları elmi tədqiqatların nəticələrinin müzakirəsini təşkil etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən ildə bir dəfə keçirilir.

1.2. Konfransın istiqamətləri aşağıdakılardır:

- Təbiət elmləri (riyaziyyat, fizika, mexanika, kimya, biologiya, ekologiya, yer haqqında elmlər);
- Texnika elmləri (texniki qurğular və texnologiyalar, kompyüter elmləri, elektronika, avtomatlaşdırma, maşınqayırma, metallurgiya, nəqliyyat);
- Sosial-humanitar elmlər və iqtisadiyyat (sosiologiya, politologiya, kulturologiya, hüquq, tarix, dilçilik, ədəbiyyatşünaslıq, psixologiya, pedaqogika, iqtisadiyyat);

1.3. Konfransın keçirilməsi üçün Təhsil Nazirliyi tərəfindən Təşkilat komitəsi yaradılır (sədr, sədr müavini, elmi katib və üzvlər)

2. Konfrans iştirakçıları

2.1. Konfransda hüquqi-təşkilati formasından asılı olmayaraq, respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrində fəlsəfə doktorları proqramı üzrə təhsil alan doktorantlar və tədqiqatçılar, o cümlədən əcnəbi doktorant və dissertantlar iştirak edə bilərlər.

2.2. Konfrans iştirakçıları ali təhsil müəssisələri tərəfindən göndərilirlər. Hər iştirakçı yalnız bir məruzə təqdim edə bilər.

2.3. Konfrans iştirakçıları əlavədə göstərilən forma üzrə anketi doldurub məruzəyə əlavə etməlidirlər.

2.4. Konfrans iştirakçıları Təşkilat komitəsi tərəfindən seçilir.

3. Məruzələrin tərtib olunma qaydaları

3.1. Konfransa təqdim edilən məruzədə problemin aktuallığı və müəllif tərəfindən aparılmış tədqiqatın nəticələri əks olunmalı, alınmış nəticələrin istifadəsinə (tətbiqinə) dair təkliflər verilməlidir. Məruzələrin seçimində üstünlük yaradıcılıq qabiliyyəti və əsaslandırılmış yeni ideyaları olan müəlliflərə verilir.

3.2. Konfransa təqdim olunan məruzə aşağıdakı tələblərə uyğun tərtib edilir:

- Azərbaycan və ya rus dilində yazılır və 2 nüsxədə (elektron variantı əlavə olunmaqla) təşkilat komitəsinə təqdim edilir;
- Mətn Microsoft Word for Windows redaktorunda Arial şriftilə (hərflərin ölçüsü – 12, interval – 1,5) yığılır, A4 formatlı standart (210x297 mm) ağ kağızda çap olunur;
- Məruzənin mətni 3 səhifəyə qədər olmalıdır;
- Mətnin əvvəlində sağdan doktorantın (tədqiqatçının) soyadı, adı və atasının adı, onun altında ali təhsil müəssisəsinin adı, onun altında, mərkəzdə məruzənin adı, yazılır.

Məruzədə istifadə edilmiş elmi ədəbiyyata istinad və mənbələr bu qaydada göstərilir:

- Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə verilir.
- İstinad olunan ədəbiyyat nəşr olunduğu dildə verilir.
- Ədəbiyyatın siyahısı AAK-ın tələbləri əsasında göstərilir.
- İstinad olunan ədəbiyyatın nömrəsi və səhifəsi mətnin içində göstərilir

(Məsələn, 2, səh.222).

Məruzə tezisinin sonunda onun yazıldığı dildən başqa iki dildə (Azərbaycan dilində yazılmış məruzələrə ingilis və rus dillərində, rus dilində yazılmış məruzələrə isə Azərbaycan və ingilis dillərində) xülasə və açar sözlər (hər üç dildə) verilir.

Məruzələrə müvafiq sahə üzrə elmi dərəcəsi olan 1 mütəxəssisin və doktorantın elmi rəhbərinin rəyi və müvafiq elmi müəssisənin kafedrasının (şöbəsinin) iclas protokolundan çıxarış əlavə olunur.

3.4. Bu tələblərə uyğun gəlməyən məruzələr Təşkilat komitəsi tərəfindən qəbul edilməyə bilər. Bu halda məruzə və əlavə olunan sənədlər geri qaytarılır.

4. Konfransın gedişatı

4.1. Konfransın işi plenar iclas və bölmələr üzrə aparılır. Bölmələrə Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş sədr və həmsədrilər rəhbərlik edirlər.

4.2. Tədqiqatçılar öz məruzələri ilə müvafiq bölmələrdə çıxış edirlər. Məruzəyə bir qayda olaraq, 10 dəqiqəyə qədər vaxt verilir. Məruzə başa çatdıqdan sonra müəllifə sualları cavablandırmaq imkanı verilir.

4.3. Məruzəçilər əyani vəsait, şəkil və sxemlərdən istifadə edə bilərlər.

4.4. Konfransda çıxış edən tədqiqatçıların məruzələri sədr və həmsədrilər tərəfindən qiymətləndirilərək “nəşrə tövsiyə edilir” və ya “nəşrə tövsiyə edilmir” qərarı qəbul edilir, qərar protokollaşdırılır. Protokol Təşkilat komitəsinə təqdim olunur.

5. Konfransın yekunu

5.1. Konfrans plenar iclasla yekunlaşır. Bu iclasda konfransın bölmələrinin işi və təklifləri müzakirə edilir, konfransın qətnaməsi qəbul olunur.

5.2. Konfransın materialları toplu halında çap olunur.

5.3 Tədqiqat işinin aktuallığı, yeniliyi və alınmış nəticəni auditoriyaya çatdırmaq bacarığı ilə fərqlənən doktorantlar (tədqiqatçılar) bölmə rəhbərlərinin və Təşkilat komitəsinin qərarlarına əsasən mükafatlandırıla bilərlər.